

Milli azadlıqdan
şirin nemət yoxdur!

İsmail Hacıyev

Dünyanı birlikdə xilas edək!

İlham Əliyev: Bu gün bəşəriyyətin üzlaşdiyi global problemlərin vaxtında qarşısının alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır



➔ Bax sah. 3

**YENİ
AZƏRBAYCAN**

Azərbaycan dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərəfəsidir.
Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

17 may
2024-cü il,
cümə
№ 087 (6673)
Qiyməti
60 qapıq

Konkret nəticəyə yönələn əməkdaşlıq...



İlham Əliyev:
Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur.

Aleksandr Lukaşenko:
Azərbaycanın təmsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz. Zaman Sizi seçib və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız.

➔ Bax sah. 2

Bakı Kommunikəsi... Azərbaycanın mövqeyi alqışlanır

➔ Bax sah. 5

15 may razılaşması... Sülhə gedən yolu daha da qısaldır



➔ Bax sah. 3

Fitsoya atılan güllə...

Avropanın təhlükəsizlik seqmentindən daha çox, ideallarını və dəyərlərini "yaraladı"

➔ Bax sah. 4

Əfv sərəncamı gözlənilir...

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının mayın 15-də keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb. Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib. 28 May-Müstəqillik Günü münasibətilə ölkədə növbəti humanist addımın atılacağı gözlənilir.

Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə...

➔ Bax sah. 4

Əsas 2 il öncə qoyulmuş layihə ...

Gürcüstanın paytaxtı Tbilisidə "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" in icrası məqsədilə nazirlərin 7-ci iclası keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Xəzərin "yaşıl enerji" potensialından bəhs edərək bu resursların geniş coğrafiyada təcizətlən təhlükəsizliyinin gücləndirilməsinə, təmiz enerji keçidində mühüm töhfəverici rolundan danışdı.

Tədbirdə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin ("Qara dəniz kabeli") texniki-iqtisadi əsaslandırılması...

➔ Bax sah. 5

Qərbin meydan şousu...

Gürcüstanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Buna səbəb ölkə parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul olunmasıdır. Muxalifətin etirazlarına rəğmən qanun layihəsi üçüncü oxunuşda da qəbul olunub. Lakin Prezident Zurabşvili sənədə veto qoyacağını bəyan edib.

Mövcud gərginliklər fonunda Gürcüstan Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirlərinin səfəri daxili ziddiyyətləri daha da artırıb. Belə ki, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis, Estoniyanın xarici işlər naziri Marqus Canka, İslandiyanın XİN başçısı Thordis Gilfadotri və Latviyanın xarici işlər naziri Baiba Braze mayın 15-də Tbilisiyə səfər ediblər. Nazirlər açıq-aşkar gürcü muxalifətinə dəstək...

➔ Bax sah. 7

Tur paketlər bahalaşdı...

Yay mövsümünün gəlişinə az qalıb. İndidən turizm sektorunda canlanma müşahidə olunur. İnsanların böyük qismi daha sərfəli olduğu üçün yay tətilini öncədən planlayır və erkən rezervasiya etməyə tələsir. Ancaq tur paketlərin qiyməti planlarımızdan daha cəld hərəkətə keçir. Bir sözlə, səyahətlə bağlı xəyallar qurarkən qiymətlər də gün keçdikcə artır.

Hazırda bir çox xarici ölkəyə tur paketlərinin qiyməti 400-500 dollardan başlayır. Ekspertlər isə artımın səbəbini dünyada ərazgin, qidaların, enerji daşıyıcılarının və təyyarə

➔ Bax sah. 7

Avrozonada iqtisadi artım geriləyir...



➔ Bax sah. 5

Fransanın Yeni Kaledoniya planları etirazlar doğurur



➔ Bax sah. 6

Konkret nəticəyə yönələn əməkdaşlıq...

İlham Əliyev: Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur.

Aleksandr Lukaşenko: Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşırsınız”.



Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə çıxış edən Prezident İlham Əliyev Belarus hökəmranı və nümayəndə heyətini salamlayıb: “Bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan

əsasdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür”. Nümayəndə heyətlərinin üzvlərinin görüşdükənlərini və təmasların çox səmərəli, müsbət olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, həlli vacib olan çoxlu məsələlər var: “Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensial, əmtəə dövriyyəsinin artmasında və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olarıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə edə bilərlər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir. Məhz gündəlikdə olan məsələlərdən danışılıb. Amma, əlbəttə,

kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin

əsasını təşkil edir. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olarıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə edə bilərlər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir. Məhz gündəlikdə olan məsələlərdən danışılıb. Amma, əlbəttə,



nümayəndə heyətlərinin üzvlərinin cavabdeh olduqları məsələlərə kifayətlənmək olmaz. Belə ki, əməkdaşlığımız yəqinlə çox planlıdır, yaxşı keçmiş və yaxşı gələcəyə malikdir”.

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoyu qarşılayıb.

Münasibətlər çox səmimi, çox yaxındır

Prezident Aleksandr Lukaşenko ölkələrimiz arasında münasibətlərin səmimiyyəti açıb: “Həqiqətən bizim bağlı mövzumuz yoxdur. Bizdə hər şey açıqdır. Biz müzakirə aparırıq, hətta kimsə hansısa məsələlər barədə eşidirsə, onlar münasibətlərimizin necə olduğu barədə düşüncələrə malikdir. Münasibətlər çox səmimi, çox yaxındır, biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlıyır, onun haraya doğru getdiyini başa düşürük. Bilirsiniz, Sizə təbriklər göndərən zamanı Heydər Əliyev haqqında danışmışdım, kaş ki, o, Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi. Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin ədalətli müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürütdük və belə nəticəyə



gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq. Qələbə gəldiniz və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və on illər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir”. Belarus Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində öz ölkəsinin iştirak edə biləcəyini bəyan etdi: “Biz bir dost kimi bu prosesdə texnika, aqrosəhərcilər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin müntəzəmləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.

Sənədlər imzalandı

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoyun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanma mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların məhsulünün sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində



əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antihisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Əzəlləşmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” imzalandı.

İşlərin miqyası çox genişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış edərək bildirib ki, aparılan danışıqlar - təbrik və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev müzakirələr zamanı ölkələrimizin gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdiklərini söyləyib: “Razılığa gəldik ki, yaxın vaxtlarda Minskə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə həll olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticarəti əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək”.

Belarus Prezidentini Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxson dəvət etdiyini deyən dövlətimizin başçısı müzakirə edilmiş məsələlərdən söz açıb: “İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırma, həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu”.

Belarus nümayəndə heyəti üzvlərinin artıq dindən (sərgüştün - red.) Bakıda olduqlarını və azərbaycanlı həmkarları ilə danışıqlar aparıldığını xatırladan Prezident İlham Əliyev vurğulayıb: “Zənnimcə, məhz əməkdaşlığın bu səmərəli forması daha düzgündür və konkret nəticəyə yönəlib. Beləliklə, əminəm ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüduqlarını, yeni müəssisələrini, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzür

bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyalar, aqrosəhərcilərin tikişmə təcrübəsi olduğunu bildirən dövlətimizin başçısı birinci dərəcəli vəzifəmizin keçmiş məcburi köçkünləri tikiəcək doğma evlərinə mümkün qədər tez qaytarmaq olduğunu bəyan edib.

Görüşlər zamanı regionumuzda MDB məkanında təhlükəsizliklə bağlı məsələlərin müzakirə edildiyini bildirən Prezident İlham Əliyev dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb: “Dünyada vəziyyət sürətlə və bir qayda olaraq, mənfi istiqamətdə dəyişir. Yeni münasibətlər, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq, mövcud münasibətlər öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qənaətlərinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinə bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münasibətlər istisna olmaqla”.

Son 20 ildə Belarus Prezidenti ilə fəal işlədiklərini söyləyən dövlətimizin başçısı bildirib ki, bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərli əməkdaşlıq - xeyirxahlıq, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadıqlığımızı qoruyub saxladığımızı: “Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqlarına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalınsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Zənnimcə, bu gün bu münasibətlərin dostluq xarakterini daşması aydın şəkildə nümayiş etdirilir”.

Azərbaycan və Belarus MDB Oyunlarını xilas edib

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyanatla çıxış edərək bildirib ki, Azərbaycan son illər böyük nailiyyətlər əldə edib: “Hər şeydən əvvəl özünün əsas problemi - uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. İlham Heydər oğlu deyir ki, bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır. Amma orada vəziyyət hələ pisdır, dirçəlişdən əvvəl bir çox şeyləri təmizləmək



lazımdır”. Belarusun Azərbaycanla qardaş və dost ölkə olduğunu vurğulayan Prezident Aleksandr Lukaşenko Heydər Əliyev ilə yaxşı münasibətlərini xatırladı: “Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim. İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atamın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayarsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağımız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq”.

“Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırduğumuz bir yol xəritəmiz var. Razılığa gəlməmiş ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq” - deyən Belarus Prezidenti bezi məsələlərin köhnəliyini və yeni problemlərin ortaya çıxdığını bildirib və bunlar həmin planda öz əksini tapacaq. Kompleks mineral gübrələrin birgə istehsalı üzrə razılaşdırılmanın əldə olduğunu deyən Prezident Lukaşenko Belarusun texnologiyaları ilə regionu təmin etməyə hazır olduğunu bildirib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığa gəlicə Belarus Prezidenti deyib ki, Azərbaycanın azad etdiyi ərazilərdə də xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqrosəhərcilər və bütün infrastrukturaya yaratmağa, iş yerləri açmağa, yeni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırdır.

Prezident Lukaşenko əcazəli sektordan söz açaraq Belarus texnologiyası əsasında dörm və preparatlar üçün birgə istehsalat qurmağa hazır olduqlarını bildirib. Həm humanitar, həm də idman sahəsində birgə əməkdaşlıq üçün şəraitin olduğunu deyən Belarus Prezidenti MDB Oyunlarının keçirilməsində ölkələrimizin rolundan danışdı: “Əgər Belarus və Azərbaycan olmasaydı, yəqin ki, bu Oyunlar artıq süquta uğrayardı. Biz onu xilas etdik. Ötən Oyunlar bizim ölkədə keçirildi, bu dəfə isə estafeti siz bizdən qəbul etdiniz. Bir vaxtlar Avropa Oyunlarının estafetini də biz sizdən qəbul etmişdik. Ona görə də, təcrübəmiz böyükdür. Sizinlə idman, səhiyyə, təhsil, o cümlədən, əvvəllər TPM adlandırdığımız texniki peşə mək-

təblərimizin təcrübəsi sahəsində əməkdaşlıq edəcəyik. Biz burada texniki peşə təhsili və yeni əsaslarla yaradılmasına kömək etməyə hazırıq. Bizim bu sahədə təcrübəmiz böyükdür. Həm də biz onları Sovet vaxtından bəri qoruyub saxlamışıq. Bu gün iş peşə xitəslərinə həm bizim ölkədə, həm Rusiyada, həm digər MDB ölkələrində, həm də Azərbaycanda böyük tələbat var”.

Danışıqlar zamanı regionlarımızda təhlükəsizlik məsələlərinin müzakirə edildiyini söyləyən A.Lukaşenko regionun qeyri-sabit olduğunu deyib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşırsınız”.

Ukraynadakı münasibət ilə bağlı fikrini bölüşən Prezident Lukaşenko orada sülh olmasından sonra Azərbaycanın böyük bir qüvvə olaraq inkişaf etdiyini deyib. Belarus Prezidenti ölkələrimiz arasında ticarət dövriyyəsinin 400 milyona yaxın olduğunu bildirib və azərbaycanlı nazirlərin təşəbbüsü ilə bu rəqəmi 1 milyarda çatdırmaq niyyətində olduqlarını ifadə edib: “Ola bilsin ki, biz bunu iki mərhələdə həyata keçirəcəyik. Əvvəlcə ticarət dövriyyəminizin 500 milyona çatdırılmasına, il ərzində isə digər yarım əldə etməyə müvəffəq olarıq. Müəyyən vaxtdan sonra biz bu rəqəmi 1 milyarda çatdıracağıq. Bunun üçün ölməzdən gələcək olacaq. Əgər məsələ, Azərbaycan da istehsal edilməli dost olmayan ölkələrdən satın alırıqsa biz heç nəyə baxmayaraq dərhal ondan imtina etməli və buradan almalıyıq. Eynilə, Azərbaycan da bizə qarşı bu cür addım atacaq. İlham Heydər oğlu, mən Sizi Belarusda dəvət edirəm”.

Caspian Agro” və “InterFood Azerbaijan” sərğiləri ilə tanışlıq

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərğiləri ilə tanış olublar.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçılıqlarına sərğilərlə bağlı



lı məlumat verib. Bildirilib ki, Bakı Ekspo Mərkəzinin bütün dörd dəniz və açıq sahəsinə əhatə edən sərğilərə ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkət qatılıb. Regionun ən böyük kənd təsərrüfatı sərğisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemləri, qablaşdırma, bu sahədə innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, həmçinin meyvə və tərəvəzlərin yetişdirilməsi sahələrini əhatə edir. “InterFood Azerbaijan” sərğisində isə dondurulmuş qidalara və yarımfabrikatlara, qəndə və on məhsulları, konservləşdirilmiş qidalara, ot və süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalara, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunur. Azərbaycan və Belarus prezidentləri sərğilərlə tanış olublar.

Dünyanı birlikdə xilas edək!

Mübariz ABDULLAYEV

Bəşəriyyət inkişafın yüksək səviyyəsinə müxtəlif etiqatlardan, fərqli irqlərdən və ayrı-ayrı milli mənsubiyyətlərdən olan xalqların töhfələri sayəsində çatıb. Dünyanın çəngəl kimi al-olvan olması və birgə zənginləşdirilməsi, əlbəttə ki, bəşəriyyətin xoşbəxtliyidir. Ancaq təəssüf doğuran haldır ki, bu gün biz global sə-

viyyədə, xüsusilə də Avropa məkanında geri dönüşün - multikulturalizmin inkar edilməsinin, milli-dini-irqi düzmsüzlüyün şahidi oluruq ki, bu da ciddi narahatlıq doğurur. Prezident İlham Əliyev bu günlərdə "Transformativ diaaloq: sürətlə dəyişən dünyada sülhə naminə alyansların qurulması" mövzusunda Qlobal Diaaloq Forumunun iştirakçılarında ünvanladığı məktubunda dünyaya bir daha çağırış edərək vurğulayıb: "Bu gün bəşəriyyətin üzlaşdığı global problemlərin vaxtında qarşısı-

nın alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır".

Yer üzündə sivilizasiyalararası dialoqa ciddi ehtiyac var

gə söylərinə böyük ehtiyac olduğunu bil-

Bütün səmavi dinlər bəşəriyyəti bərabərlik və humanizmə çağırır. Bugünkü dünyada isə mənəvi tamamilə fərqlidir. Hətta dini dəyərlərin belə manipulyasiya predmetinə çevrildiyini müşahidə etmək çox məyusedicidir. Qlobal səviyyədə elə məkrli qüvvələr peyda olublar ki, onlar məqsədlili şəkildə insanları, xalqları arasında milli və dini baxımdan ayırıcı xətlər yaratmağa, hətta eyni bir inanc daxilində məzhəb çəkişmələrini yenidən qızdırmağa səy göstərir və bu istiqamətdə planlaşdırılmış fəaliyyətlər həyata keçirilir. Təəssüf doğuran haldır ki, bir sıra hallarda ayrı-ayrı dövlətlər və bözi beynəlxalq təşkilatlar da belə təhlükəli proseslərə qoşularaq yanan odun üstünə yağ tökürlər. Müəyyən mərkəzlər tərəfindən məqsədlili şəkildə İslamofobiya və ksenofobiya təzahürlərinin artması acı reallıqdır. Açıq deyək ki, bu kimi təhlükəli tendensiyalar daha çox dərəcədə Qərbi dünyasında intişar tapır. Hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan "qoca qitə"də bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir. İslamofobiya həyat normasına çevrilir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa ölkələrinin payına düşür. Məktubda da bildirdiyi kimi, hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrategi ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir. Müasir çağırışların dini cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur. Dünyanın kədərli mənzərəsinə göz öndə canlandıran Prezident İlham Əliyev yaranmış şəraitdə dünyəvi və dini ittihaqların bir-

dirir: "Qloballaşan və sürətlə transformasiya olunan müasir dünyada son dərəcə mürəkkəb ictimai-siyasi proseslər baş verir, etnik-dini zəmində münasibətlər və qütbləşmələr, irqi ayrışma, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və bəşəriyyətin əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa, dünyəvi və dini ittihaqların birgə səylərinə ciddi ehtiyac vardır".

Yaranmış vəziyyətdə dinlərin üzərinə düşən məsuliyyətdən söhbət



açarkən Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) fəallığını xüsusi qeyd etmək lazımdır. KAICIID müxtəlif din və inanc mənsublarını, dini liderləri, və təndə cəmiyyəti nümayəndələrini və siyasətçiləri bir araya gətirən, insanlar arasında ədalət, sülh, sosial-mənəvi vəhdəti təşviq edən bir qurumdur. KAICIID tərəfindən böhranlı vəziyyətlərdə sülh quruculuğu, inklüziv cəmiyyət və ətraf mühitlə bağlı aktual problemlərin müzakirəyə çıxarılması tədqiqatçıdır.

Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış norması - multikulturalizm

vamı olaraq Qərbdən gələn İslamofobiya təzyiqlərinə baxmayaraq, multikulturalizmi cəsarətlə təşviq edir. Bu gün dünyada İlham Əliyev kimi, tolerantlıq ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə global platforma olan "Bakı Prosesi" mənəvi-mədəni dəyərlər və multikulturalizmin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq global hərəkata çevrilmiş "Bakı Prosesi" çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, eləcə də Dünya Dini Liderlərinin Sammitinə, Birleşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna məmnuniyyətlə ev sahibliyi edir. Diqqət çəkən ən önəmli məqamlardan biri on-

Azərbaycanın geniş əhatə dairəsinə malik olan multikulturalizm siyasətinin həyata keçirilməsində Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da fəal şəkildə iştirak edir. Qurum respublikamızda və bütün dünyada müxtəlif mədəniyyətlərə aid olan irsin qorunmasına son dərəcə həssas yanaşma sərgiləyir. Fondun bu istiqamətdə reallaşdırdığı layihələr sərhəd tanımır. İndiyədək Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında Azərbaycanın müxtəlif bölgələrində həm İslam dininə, həm də digər dinlərə aid tarixi abidələr bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Hazırda isə Fond tərəfindən belə layihələr işğaldan azad olunmuş ərazilərdə reallaşdırılır.

Heydər Əliyev Fondu həmçinin dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən də Vatikanda bir sıra tarixi-dini abidələrin bərpasını öz üzərinə götürərək onlara ikinci həyat bəxş edib. İndiyədək Fond tərəfindən Bolqarıstanın Veliko-Tirnovo şəhərindəki "Trapezitsa" Me-



İlham Əliyev: Bu gün bəşəriyyətin üzlaşdığı global problemlərin vaxtında qarşısının alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır

Azərbaycan da Avropa İttifaqı (Aİ) məkanında və İslam coğrafiyasında yerləşən ölkələrin rəsmi şəxslərini və cəmiyyətlərinin təmsilçilərini bir araya toplamağa nail olur. Bir qədər bundan əvvəl Bakı sayca altıncı Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi.

Ölkəmiz mədəniyyətlərarası dialoq platformalarına ev sahibliyi ni öz üzərinə götürməklə və multikulturalizmi geniş şəkildə təşviq etməklə bir tərəfdən özünün tarixi ənənələrini, digər tərəfdən isə müasir reallıqlarını ortaya qoyur. Azərbaycan tarixən çoxmədəniyyətli mühiti ilə fərqlənib. Eyni zamanda, tarixi ənənələr qorunaraq yaşadırlar və daha da zənginləşdirilir. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda bütün dinlərə aid icmalar sərbəst şəkildə fəaliyyət göstərirlər. Fərqli sivilizasiyaların qovşığında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrışma və qarşılıqlı rəqabətə əsaslanan mübarizə milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. "Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayıb. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında əhəngdar inkişafa xidmət edən unikal sərəvərdir". - deyər Prezident İlham Əliyev vurğulayıb.

Heydər Əliyev Fondunun həssas yanaşması

marlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub. "Trapezitsa" qoruğu dost bolqar xalqının milli sərəvəridir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Vatikanda, Boqarıstanda və digər ünvanlarda dünya əhəmiyyətli tarixi-mədəni abidələrin ikinci həyat bəxş etməklə Heydər Əliyev Fondu Azərbaycanın xoş məramını və bəşəriyyətin mədəni irsinə qayğıkeç münasibətini nümayiş etdirir.

15 may razılaşması...

Ermonistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün mühüm detallardan sayılan delimitasiya və demarkasiya prosesi artıq reallığa çevrilir. Belə ki, mayın 15-də Azərbaycan Respublikası və Ermonistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermonistan Respubli-

kasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermonistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermonistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti - doqqu-

zuncu görüşü keçirilib. Görüşün yekunları ilə bağlı mətbuat açıqlamasında bildirilir ki, komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhəd

uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanis Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrəmlı (AR) - Kirants (ER) və Qızılcı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətlik proseduru keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərdə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıb-

Sülhə gedən yolu daha da qısaldır

lar. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Bundan başqa, növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb.

İradə və qətiyyət öz bəhrəsini verir

Qeyd edək ki, mayın 15-də baş tutan görüş tərəflərin bu ilin aprelin 19-da baş tutmuş 8-ci görüşündə əldə olunan razılığa əsasən reallaşmış. Heç bir vasitəçiləndən sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul edilən bu qərarlar isə sülhə aparan yolun ən mühüm ştrixləridir. Sərhədlərin delimitasiyası, müəyyənləşməsi ayrı-ayrılıqda dövlətlərin maraqlarının təmini məsələsidir - bu real mənzərə Ermonistan üçün daha mühüm əsaslar daşıyır. O baxımdan ki, Cənubi Qafqazın əsas oyunçusu olan Azərbaycan həm müharibədə qalib ölkədir, həm də bütün şərtləri hüquqi kodekslərə əsaslanır. Yəni Azərbaycanın istər hüquqi müstəvidə, istərsə də hərbi poliqonda çəkinməyi hər hansı bir hal yoxdur. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır və buna hörmətlə yanaşılır - hətta illərlə davam etmiş işğal dövründə belə Azərbaycan icazəsiz halda işğal altındakı torpaqlara edilən səfərlərin hüquqi məsuliyyətini müəyyən etmişdi. Erməniperəst maraqların osirinə çevrilən bir sıra şəxslər dövlətimizin razılıqlı olmadan sərhədlərini pozduğu üçün arzuolunmaz şəxslər siyahısına salınmışdı. Yeni dövrə isə artıq Azərbaycan həm də praktik şəkildə özünün Qərbi sərhəddini müəyyənləşdirir - ortaya qoyulan iradə və qətiyyət bəhrəsini verir.

Ermonistan üçün isə vəziyyət daha vacib xarakter daşımaqdadır. Sərhədlərini müəyyənləşdirməklə həm

də hüquqi dövlət statusu əldə etməklə kimi tarixi şans qazanan Ermonistan bəlkə də tarixinin ən vacib günlərini yaşayır - nöinki bölgədə, qlobal miqyasda qeyri-ciddi imicə malik rəsmi İrəvan Azərbaycan ilə münasibətləri normallaşdırmaqla bu streotipləri dəyişə bilər. Bu günün ən real məsələsi məhz sərhəd dirəklərinin basdırılması fonunda Ermonistanın qeyri-konstruktiv mövqedən əl çəkərək sülh müqaviləsini imzalamasıdır - bu addım İrəvan üçün olduqca böyük əhəmiyyətə malik olacaq. Ermonistan bununla həm də özünü təsdiq edəcək. Başqa sözlə, Ermonistan dövlət olaraq özünü müstəqil



Paşinyandan etiraf - ilk dəfədir ki, rəsmi delimitasiya edilmiş sərhədimiz var

renliyimiz və müstəqilliyimiz, daha da inkişaf və möhkəmlənməyimiz üçün çox mühüm təməl dəstə qoyulub. İkincisi, müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, respublikamızın rəsmi delimitasiya edilmiş sərhədi var ki, bu da təkəbərdən kəndlərdə deyil, bütün Ermonistan - Azərbaycan sərhədi boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq".

subyekti kimi xarakterizə etmək istəyirsə, mütləq şəkildə Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməlidir. Təsədüfi deyil ki, Ermonistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında delimitasiya ilə bağlı məsələyə toxunaraq bildiri ki, bunu uğur hesab etməyin birinci səbəbi odur ki, suve-

Azərbaycanın sülhpərvər mövqeyi...

Beləliklə, Ermonistan özü də etiraf edir ki, artıq qeyri-konstruktiv mövqedən əl çəkilməsinin vaxtıdır - sülh üçün çalışmaq lazımdır. Rəsmi İrəvan anlayır ki, 2020-ci il Vətən müharibəsindən ötən 4 il ərzində Cənubi Qafqaz regionunun həyatında mühüm yeniliklər və dəyişikliklər baş verib və bu dəyişikliklər Azərbaycanın rəhbərliyi ilə baş tutub - bölgədə yaradılan yeni siyasi-iqtisadi mənzərə böyük bir coğrafiyaya canlanma bəxş edib. Avrasiyanın mərkəzində sabitlik adası formalaşdırılmış Azərbaycan apardığı diplomatik səy, iqtisadi planlaşdırma qısa zamanda dünyanın diqqətini Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya ticarət xəttinin potensialına fokuslaya bilib. Azərbaycan bütün iqtisadi-siyasi hədəflərini Cənubi Qafqazın ümumi inkişaf potensialına yönəldib - bu isə Cənubi Qafqazın yeni - sabit və böyük miqyasda separatizmdən xilas olmuş mənzərəsinin ən real nümayişidir.

Bəli, ötən ilin dekabrında əsas qoyulan, bu ilin aprelində razılaşdırılan, mayın 15-də isə ilk dəfə olaraq təsdiqlənən amillər gələcək sülhün anonsu da sayıla bilər. Hansı ki, məhz Azərbaycanın sülh təklifləri və irəli sürdüyü baza şərtləri, üçüncü tərəfin iştirakı olmadan birbaşa təmasla bağlı ortaya qoyduğu mövqə sülhü formalaşdıran əsas amillər kimi çıxış etməkdədir. Bu gün Ermonistanın siyasi rəhbərliyinin mövqelərini yaxınlaşması, sülhün vacibliyi, xarici təsirlər və müdaxilələr olmadan danışıqların daha uğurlu şəkildə rinqışafı ilə bağlı açıqlamaları Azərbaycanın yürütdüyü siyasətin nəticələridir. Hansı ki, biz artıq illərdi bu detallar üzərində israr edirdik və bu kimi prioritetləri danışıqlar prosesinin əsas özəyi kimi ortaya qoyurduq. Beləliklə, 15 may razılaşması yeni dövr üçün münasibətlərin normallaşmasına aparan yolu daha da qısaldı...

P.SADAYOĞLU

Əfv sərəncamı gözlənilir...

400-dən çox müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının mayın 15-də keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb. Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib. 28 May-Müstəqillik Günü münasibətilə ölkədə növbəti humanist addımın atılacağı gözlənilir.

Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli

Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib. Təsəffüf deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya

yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanının imzalanması böyük əhəmiyyətə malikdir. Heydər Əliyev tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edildi. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzani

ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.

Prezident İlham Əliyev əfv institutunun çəvik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. O, dövlət başçısı kimi 37 əfv sərəncamı imzalayıb. Xatırladaq ki, sonuncu dəfə ötən ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə imzalanmış bu sərəncam müstəqil Azərbaycanın tarixində ən böyük əfv sərəncamı oldu. Belə ki, bu sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs



azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilməsi şərtləri) azad edildi.

N.BAYRAMLI

Fitsoya atılan güllə...



Demokratik dəyərlər hədəfdə...

Məsələn, Fransa kimi imperalist və neokolonist azularını heç bir zaman arxa plana keçirmək istəməyənlər yeni dövrdə Qərbin "demokratiya yürüşü"nü fərqli raketlərdə davam və inkişaf etdirəcəklərini deyirlər - Avropa İttifaqında verilən qərarların konsensusu deyil, məhz həmin imperalist maraqlara əsaslanmasına çalışmaları açıq təzislə diqqət çəkir. Hətta

öz tərəfdaşları ilə belə ultimativ dilə danışmağı sevməyən imperalist qüvvələr özlərinin ifşa edilməsindən belə çəkinməzlər - tam əksinə, göz gərəsi bəyan edilən "demokratik dəyərləri" rahat şəkildə pozurlar, söz azadlığını məhdudlaşdırırlar, insan hüquqlarını tapdırırlar. Fransanın Yeni Koledoniya ilə bağlı son qərarı bunun ən bariz sübutudur.

Fitsonun etirafı - Aİ digərlərinə təlimat verməyi xoşlayır

Baş nazirə atılan güllələr nəyin təzahürü və ya nümayişidir? Bu haqda fikirləşməyə dəyər. Baş verənlər bir daha göstərir ki, "imperialist Qərb" (bu bütövlükdə siyasi qütbə şail edilmir) özünün "dünya hegemoniyası" ansamblındakı qeyri-adekvat addımları və davranışları ilə hər kəsi bezdiriyinin fərqi yoxdur - hətta öz müttəfiqləri belə həmin siyasi cinahın hədəsi altında olmaqdan cana doyub. Bu olduqca mühüm bir məsələdir - məhz Fransa və onun kimi düşünən, davranan qüvvələrin neokolonialist zehniyyətinin nəticəsi kimi ən təhlükəsiz regionlar kimi qələbə verilən dövlətlər bu gün ən təhlükəli bölgəyə çevrilmək hədəsi yaşayır. Göründüyü kimi, xüsusilə, kütləvi tədbirlər zamanı təhlükəsizlik məsələsi ən "zəif" yer kimi üzə çıxır. Bəs necə olur ki, özünü bu kimi təhdidlərdən "sığortaladığını" iddia edən Qərb terroru və ya təhdidin ünvanına çevrilir - burada ayrı-ayrı ölkələrə münasibətdə tutulan qeyri - hüquqi və birtərəfli mövqe, öz maraqları uğrunda əsl həqiqəti göz ardı etməkdə, "nizamlayıcı" və ya "tənzimləyici" adı altında mənafə uğrunda bütün vasitələrdən istifadə halları, hətta Qərbin özünün formalaşdırdığı dəyərlərə səthi baxış bə-

yük rol oynayır. Bu səbəblər fərqli sirləmə ilə də təsnifatlandırıla bilər. Amma həqiqət dəyişməz olaraq qalır - Qərbin özünü "daha ari" sayan bezi regional təmsilçiləri qitədəşlərinə qarşı təcrid siyasəti yürütməklə həm də təbii özünüifşaya yol verir.

Və bu kimi hallar nəticədə mövcud hadisələrin prezedent halını almasına gətirib çıxarır. Mayın əvvəlində Bakıda səfərdə olan zaman Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycanla və Prezident İlham Əliyevlə bağlı maraqlı fikirlər söyləmişdi: "Siz suveren xarici siyasətin tərəfdarıdır. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsizsiniz. Siz pragmatik şəxsiyyətsizsiniz və Sizin xarici siyasətiniz təkə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcürbədəmde heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm".



Sui-qəsd pislənilir...

Bu işğalçı zehniyyəti etiraz edərək özünün milli maraqlarını əsas götürən ölkələr isə ilk növbədə hədəfə düşürlər - bununla bağlı misalları çox söyləmək olar. Ukrayna-Rusiya müharibəsində Aİ-nin qeyri-adekvat mövqeyinə etiraz edən Macarıstanın, özünün milli maraqlarına istinad edərək Aİ-nin apardığı siyasətə etiraz edən Slovakiya kimi ölkələr, ikili standartda məruz qalar Aİ sərhədlərindən kənar saxlanan Serbiya kimi dövlətlər Qərbin əsas hədəfinə çevrilir. Etiraz olaraq səslənən fikirlər, ortaya qoyulan mövqelər, nümayiş etdirilən yanaşmalar isə son olaraq təhdidlərlə, hətta terror aktları ilə "cavablandırılır".

Bunun bariz misallarından biri bir neçə gün öncə, Slovakiyanın Baş naziri Robert Fitsoya edilən sui-qəsdədir. Xatırladaq ki, sui-qəsd edən şəxs 71 yaşlı insan olduğu bildirilir. Baş nazirin həyatı təhlükəsi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb. Dövlətimizin başçısı bu barədə "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib. Paylaşım deyilir: "Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərinəndərsə. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanında. Ona tezliklə şəfa tapmasını arzulayıram".

Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini kəskin şəkildə pisləyib. Türkiyə dövlət başçısı da bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib. Paylaşım deyilir: "Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən bu dəhşətli sui-qəsd qətiyyətlə pisləyirəm. Ona tezliklə şəfa tapmasını arzulayıram".

Avropanın təhlükəsizlik seqmentindən daha çox, ideallarını və dəyərlərini "yaraladı"

saxlamaq istəyini gizlətmir. Tam əksinə, bu faktorun gözəçarparcaq dərəcədə mənimsənilməsi üçün ən çirkin, qəbul edilməz yollara belə baş vurur.

P.İSMAYILOV

Fərqli düşüncəyə açılan atəş...

zi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı ayrı-seçkilik, ədalətsizlik və qeyri-obyektivlik onu məyus edir: "Çünki əhali sayına baxdıqda bu kiçik ölkə hesab edilir. Sizi çox diqqətlə dinləyirdim və bunu dünən məni hava limanında qarşılayan nümayəndə heyətinə də bildirdim. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycanın obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etməyə istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir".

Təsəffüf deyil ki, bir sıra siyasi mütəxəssislər Slovakiyanın Baş nazirinə atılan gülləni fərqli və milli marağa hədəflənən siyasi mövqeyə atılan güllə kimi dəyərləndirirlər. Baş verən hadisə belə bir qənaət formalaşdırır - açılan atəş Avropanın təhlükəsizlik seqmentindən daha çox, ideallarını və dəyərlərini "yaraladı"...

P.İSMAYILOV

İkinci Qarabağ müharibəsində qazandığımız qələbə şübhəsiz ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından sui-istifadə edənlərin əsl simasını dünyaya göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyası ilə yaşayırlar.

Tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olub, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törədiblər. Ancaq bütün dünya gördü ki, Azərbaycan regionda daimi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edib. Ölkə başçısının informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır. Prezidentin bu strategiyası milli maraqların müdafiəsi, ölkə höquqatlarının dünya ictimaiyyətinə çatdırılması kimi mühüm amillər üzərində qurulub.

Mövzunu "Yeni Azərbaycan" a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının şə-

hidi oldu: "Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaqda yerləşən, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmirlər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçiriləməsi düşmənin azgünlüyü ikiqat artırır".

Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtırsa da, xalqımız döyüş ruhunu, birliyinə və iradəsinə itirməyərək daha da əzmlə və mərdcəsinə ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsillərlə sahib olan ordumuz tarixi, özəli torpaqlarımızı işğaldan azad etməkdə beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi".

E.Məmmədov bildirib ki, postmüharibə dövrü də ən az müharibə dövrü formasiyanı auditoriya bəzən qəbul etməkdən imtina edir, çünki ya buna hazır deyil, ya da qəbul etmək istəmir. Burada bir daha informasiyanın siyasiləşməsi məsələsinə şahidlik edirik. Amma bütün bunlara baxmayaraq bizim zəngin təcrübəmiz var".

E.Məmmədovun sözlərinə görə, Azərbaycan Ermənistanla fərqli olaraq keçmişlə deyil, gələcəklə yaşayır: "Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb. Bütün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri geniş vüsət alıb. Qarabağın tacı Şuşa azadlığa qovuşduğu gündən toylu-büsatlı, çal-çağırılıdır. Azərbaycan biri-birindən önəmli beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Hər zaman olduğu kimi, bu gün də dünyanın diqqətindəyik. Bu diqqətin və marağın artması tarixi Zəfərimizin reallıqlarına söykənir. Bütün dünyaya göstərməli olduğ ki, Azərbaycan xalqı işğalla, əzmlə, tapdamağa çalışmaq, saxtakarlıqla məhv etmək mümkün deyil".

Postmünaqişə dövrü...

Zəfərimizin təbliğində hansı işlər görülüb?

qədər həssas, sistemli və düşünülmüş yanaşma tələb edir: "Prezidentin müxtəlif xarici media agentliklərinə müsahibəsi günlərlə ölkə mətbuatının və dünya mediasının mənsətlərindən düşmədi. Bu müsahibələr illər ərzində Azərbaycan xalqının qəlbində qubar bağlamış məsələlərin açıq, aydın və heç bir dairədən çəkinməyərək səsləndirilməsi, haqqın sösi idi".

Deputatın fikrincə, informasiya həzrəti o qədər əhəmiyyətli vasitəyə çevrilib ki, ondan bütün məqsədlər üçün effektiv şəkildə istifadə etmək olar: "Ona görə də hərbi müstəvidə müharibə bitmiş hesab ediləndə, informasiya müharibəsi həmişə davam edəcək. Biz hazırkı texnologiyaların təqdim etdiyi müxtəlif növ informasiya alətlərini milli maraqlarımız üçün istifadə etməyi bacarmalıyıq. Necə ki, ordumuz hərbi sahədə tükənməz savaşa nümunəsi yaratdı, media subyektləri də informasiya məkanında eyni qəhrəmanlığı göstərməyi bacarmalıdır. Lakin informasiyanın qəbul edilməsi də ayrıca bir məsələdir. Ən doğru, dəqiq in-

formasiyanı auditoriya bəzən qəbul etməkdən imtina edir, çünki ya buna hazır deyil, ya da qəbul etmək istəmir. Burada bir daha informasiyanın siyasiləşməsi məsələsinə şahidlik edirik. Amma bütün bunlara baxmayaraq bizim zəngin təcrübəmiz var".

E.Məmmədovun sözlərinə görə, Azərbaycan Ermənistanla fərqli olaraq keçmişlə deyil, gələcəklə yaşayır: "Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb. Bütün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri geniş vüsət alıb. Qarabağın tacı Şuşa azadlığa qovuşduğu gündən toylu-büsatlı, çal-çağırılıdır. Azərbaycan biri-birindən önəmli beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Hər zaman olduğu kimi, bu gün də dünyanın diqqətindəyik. Bu diqqətin və marağın artması tarixi Zəfərimizin reallıqlarına söykənir. Bütün dünyaya göstərməli olduğ ki, Azərbaycan xalqı işğalla, əzmlə, tapdamağa çalışmaq, saxtakarlıqla məhv etmək mümkün deyil".

Yeganə BAYRAMOVA



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi"nin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti üzrə hazırlanmışdır

Qərbin meydan şousu...

Avropa İttifaqına üzv ölkələrin nazirlərinin Tbilisiyə səfəri vəziyyəti daha da gərginləşdirməyə yönəlib

Gürcüstanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Buna səbəb ölkə parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul olunmasıdır. Muxalifətin etirazlarına rəğmən qanun layihəsi üçüncü oxunuşda da qəbul olunub. Lakin Prezident Zurabşvili sənədə veto qoyacağını bəyan edib.

Mövcud gərginliklər fonunda Gürcüstana Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirlərinin səfəri daxili ziddiyyətləri daha da artırır. Belə ki, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis, Estoniyanın xarici işlər naziri Marqus Canka, İslandiyanın XİN başçısı Thordis Gilfadotri və Latviyanın xarici işlər naziri Baiba Braze mayın 15-də Tbilisiyə səfər ediblər. Nazirlər açıq-aşkar gürcü muxalifətinə dəstək nümayiş etdirdilər. Məsələn Estoniyanın xarici işlər naziri Marqus Canka X paylaşımında bildirib: "Biz Gürcüstana endik. Çətin dövrlərdə siz öz dostlarınıza etibar edə bilərsiniz". Litvanın xarici işlər naziri Qabrielius Landsbergis isə paylaşımında Tbilisidə demokratiya və azadlıq uğrunda mübarizə aparıldığını qeyd edib: "Demokratiya, azadlıq və Avropanın gələcəyi uğrunda daha bir döyüşün baş verdiyi Tbilisiyə endim".

Hakim partiya: Nazirlərin səfərində məqsəd radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır

Nazirlərin bu səfərindən iki gün öncə hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının yaydığı bəyanat yayaraq bildirmişdi ki, Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirlərinin Gürcüstana səfərində məqsəd radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır. "Hesab edirik ki, hökumət bu siyasətçilərin ölkəyə daxil olub-olmamasını müzakirə etməlidir. Onlar rəsmi şəkildə bildirdilər ki, ölkəyə səfərlərinin məqsədi Gürcüstanın "Qərbi kursunu" dəstəkləməkdir. Əslində, hamı yaxşı bilir ki, bu insanlar açıq şəkildə Milli Hərəkət dəstəkləyir və Gürcüstana hökumətinə qarşı hücum keçirlər. Bunu təsdiqləyən çoxlu fakt var", - deyər bəyanatda vurğulanırdı.

Lakin hökumət konstruktivlik nümayiş etdirərək nazirlərin səfərində əngəl törətmədi. Qeyd edək ki, Gürcüstana səfər çərçivəsində dörd ölkənin xarici işlər nazirləri Prezident Salome Zurabşvili, Baş nazir İrakli Kobaxidze, eləcə də parlamentin sədri Şalva Papuaşvili, muxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri ilə görüşdə rəsmi Tbilisinin Avropaya inteqrasiya prosesinə və bu yolda ölkənin əldə etdiyi irəliləyişlərə toxunub. Aİ-yə namizəd ölkə statusu verildikdən sonra Gürcüstana üçün üzvlük danışıqlarının başlanmasının vacibliyi vurğulanıb. Baş nazir bildirib ki, Gürcüstana istər demokratiya, istər qanunun aliliyi, istər insan hüquqları, istərsə də iqtisadi inkişaf tempi kimi bütün sahələrdə namizəd ölkələr arasında liderdir və buna Avropa İttifaqı müvafiq addımlarla cavab verməlidir.

"4 nazirin muxalifətin mitinglərinə qoşulması dostluq deyil"

Görüşdə "Xarici təsirin şəffaflığı haqqında" qanun diqqət mərkəzində olub. Hökumət və aidiyyəti media qurumları hökumətin hələ də qanunla bağlı əsaslı rəyləri dinləməyə və müzakirələrə nəticəsində veto proseduru çərçivəsində hüquqi iradları qanunda əks etdirməyə hazır olduğunu vurğulayıb.

Bütün bunların fonunda ölkədə səfərdə olan həmin nazirlər muxalifətin keçirdiyi etiraz aksiyasına qoşulublar. Parlamento yürüşü onlar da təmsil olunublar. Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi etirazçılar tərəfindən alqışlarla qarşılandı. "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze isə nazirlərin yürüşünə qoşulmasına münasibət bildirərək "Bu dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşməni qızışdırmaq cəhdidir" deyib. "Xarici işlər nazirimizin, belə demək mümkündürsə, digər ölkəyə gedib muxalifətin mitingində çıxış etməsinə necə təsəvvür edirsiniz? Bu necə münasibətdir? Bu, həqiqətənmi dostluqdur?", - deyər Kaladze vurğulanırdı.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel problemə səbəb olmuş qanunun qəbulu ilə bağlı Prezident Salome Zurabşvili və Baş nazir İrakli Kobaxidze ilə telefonla məsləhətləşmələr aparıb. Mişel Gürcüstana qütbləşmənin aradan qaldırılmasında Zurabşviliyə "xüsusi rolunu" vurğulayıb və ona bu istiqamətdə göstərdiyi bütün bəşəriyyətə görə təşəkkür edib. Eyni zamanda, Kobaxidzenin siyasi tələblərdən çıxış yollarının axtarışını davam etdirməyə çağırıb.



Politoloq: Gürcüstanda baş verənlər ölkənin milli təhlükəsizliyinin qorunması məsələsidir

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Aliyev bildirib ki, hazırda Gürcüstanda baş verənlər ölkənin milli təhlükəsizliyinin qorunması məsələsidir. Ayrı-ayrı QHT-lərin, media qurumlarının vasitəsilə Tbilisidə hökuməti tənqidi və təsir altında saxlamaq istəyən QHT dairələrini Gürcüstannın üzvləşməyə riskləri deyil, özlərinin şəxsi mənafehləri maraqlandırır. 2004-cü ildən sonra Gürcüstanda kök salan QHT-dövlətləri və təşkilatları bu gün hökumətə "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsini qəbul etməyə mane olurlar, hökuməti şantaj, təhdid edirlər. Avropa İttifaqına üzv olan 4 ölkənin XİN başçısının Tbilisiyə səfəri də təxribat məqsədi daşıyır.

İrakli Kobaxidze hökumətinin öz mövqeyində haqlı olduğunu bildiren politoloq deyib: "Çirkli pulların, qeyri-şəffaf qrantların arxasında Gürcüstanda qarənliq, təhlükəli layihələr həyata keçirilir. Hər bir hökumətin haqqı var ki, ölkəyə daxil olan vəsaitlərin mənbəyi və məqsədləri barədə məlumatlara malik olsun. Amma Gürcüstandakı xarici fondlar, QHT-lər, media resursları böyük maliyyə tutumlu layihələrlə bağlı hökumətə, ictimaiyyətə heç bir hesabat vermirlər. Bu da İ.Kobaxidze hökumətini narahət edir. Hakimiyyətdə olan iqtidar yaxşı başa düşür ki, QHT Gürcüstanda olduğu kimi Ukraynada da həyata keçirdiyi inqilablardan sonra hər iki ölkə öz torpaqlarını itirdilər. 2004-cü ildə Gürcüstanda hakimiyyətə gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurma yaşadı. M.Saakaşvili bu avontüraya sürüklənən QHT isə onun arxasında dayanmadı. Gürcüstana xalqı və siyasətçiləri QHT bu cür qorxaq və riyakar siyasətini yaxşı xatırladıqları üçün yenidən şirin vədlərə inanıb aldanmaq istəmirlər".

Nardar BAYRAMLI

də qiymətdə nisbətən artım müşahidə edilir. Bunun da müxtəlif səbəbləri var: "Ümumiyyətlə, otellərdə qiymətlərin baha olub-olmaması tələb-təklifdən asılıdır. Məsələn, qarşıdan Qurban bayramı gəlir, bayram öncələri bir həftə qalmış hotellərə zəng vursanız, yer tapmayacaqsınız. Sahibkar da görür ki, tələbat var, ona görə də qiymətləri gələn il daha baha edəcək. Yox, əgər sahibkar görse ki, yerləri dolmayıb, o zaman qiymət endirməsinə gedəcək. Amma hazırda otellərin əksəriyyəti doludur. Əksər otellərə qrup turları üçün zəng etdikdə onlar yerlərinin dolu olduğunu bildirirlər".

Azərbaycana da turların sayı artıb...

Ekspertin sözlərinə görə, son vaxtlar ərəb turistlərinin Azərbaycana gəlişində azalma müşahidə olunur. Amma getdikcə onların yerini türküyüli turistlər tutur: "44 günlük Vətən müharibəsindən sonra qarşıda ölkə vətəndaşlarının Azərbaycana marağı ikiqat artmışdır. Son dövrlərin statistikasına nəzər yetirdikdə görürük ki, türk vətəndaşlarının ölkəmizə axını daha çoxdur və getdikcə bu statistika artacaq. Buraya təkcə Türkiyədə yaşayan türklər deyil, eləcə də Avropada yaşayanlar da daxildir.

Bundan başqa, Azərbaycana xaricdən gələn vətəndaşların sayına görə Hindistan da çoxluq təşkil edir. Buna səbəb onların kütləvi səyahətə üstünlük verməsidir".

Vətəndaşlarımız ən çox bu ölkələrə gedir

A.Quliyev bildirib ki, ölkəmizdə də Türkiyə, Misir, Hindistana gedənlərin sayı çoxdur. Onun sözlərinə görə, hazırda bu ölkələrə bir adam üçün qiymət 1000 dollar üzərindədir, hansı ki, bir neçə il əvvəlki qiymətlər 500-600 dollar idi: "Qiymətlərdə 40-50 faiz artım müşahidə olunur. Səbəb isə tələbatın çox olması, qidalarnın və təyyarə qiymətlərinin bahalaşmasıdır. Bildiyiniz kimi, Dubaya baza aradan qalxıb, əvvəllər bir viza üçün qiyməti 100 dollara başa gəlirdisə, bir adam 500 dollara gedib Dubaya 4 günlük oteldə qalmağa imkanına malik idi. Hindistan, Şri-Lanka kimi nisbətən uzaq ölkələrə bir adam üçün tur qiyməti isə 1000-1600 dollar arasında dəyişir".

Yeganə BAYRAMOVA

Salvador Dali: xəyalla reallıq arasında

O, qarışıqayənlə gəzintiyyə çıxıb, dalğıcı paltarında mühazirə oxuyub, öz rəsmlərində şəxsi travmalarını nümayiş etdirib. Söhbət XX əsrin ən qalmaqallı rəssamı, dünyanın hər tərəfində bu il 120 illiyi qeyd edilən Salvador Dalidən gedir. O, rəssamlıqla yanaşı, heykəltəraşlıq, dizaynerlik, rejissorluq və yazıçılıqla da məşğul olurdu. İncəsənətin elə bir qolu yox idi ki, Dali o sahəyə baş vurmamış olsun. Lakin o, hər şeydən öncə bir rəssam idi və bütün dünya onu qeyri-adi rəsm əsərlərinin müəllifi kimi tanıyır.

Şüuraltın siri

Salvador Dalinin rəsmlərini kabuslar və metamorfozlar poeziyasının boyaları ilə təsviri də adlandırmıyaraq olar. Onun əsərləri savas, ehtiras, sevimli xanımı Qala, realılıqla hallüsinasiya arasındakı illüziyalar, şokedici açıqlamalar və şüuraltı düşüncələrlə doludur. Altmış illik yaradıcılıq dövrü ərzində o, 1500-dən çox əsər yaradıb və öz üslubunu - paranoial-tənqidi metodu inkişaf etdirib.

Sürrealizm öz təsdiqini bu cərəyanın banisi şair Andre Bretonun 1924-cü ildə çap etdiyi "Sürrealizmin manifesti" adlı yazısında tapır. Bu ədəbi-estetik cərəyan əsasən irrasionallıq və şüuraltı ideyalar üzərində qurulub. Freydid təsiri altında olan sürrealist rəssamlar da hesab edirdilər ki, insanın gizli istəkləri, fobiyları, qorxuları idarə edir. Rəssamın vəzifəsi isə bu şüuraltı prosesləri kətan üzərində canlandırmaqdır.

Tənqidçilər Dalini də sürrealist rəssamlar sırasına qatmışdılar. Dali isə 1936-cı ildə öz məşhur manifestini elan edərkən belə demişdi: "Sürrealizm mənəm!" Sürreal rəsmlər çəkmək isə bu rəssamın əsas ilham mənbəyi öz şəxsi təcrübələri, daxili istəkləri və fobiylarıdır. Onun sənəti özünü dərk etməyə çalışan insanın sənəti etiraflandır. Bu mövqedən yanaşsaq, görürük ki, rəssam, şair, heykəltəraş üçün qadın olubmuş mövzu xoşdur, sənətdə çılpıqlıq, cinslilik kimi elementlər yalnız estetik zövqün kamilləşməsinə xidmət edir.

Simvollar, gizli istəklər, fobiylar...

Salvador Dali 1929-cu ildə yeganə sevgisi Yelena Dyakonova - Qala ilə tanış olur. Qala Parisdə olarkən rəssamın məşhur əsərlərindən birində onu necə həsrətlə arzulanmış kimi göstərdiyini özünəməxsus simvollarla göstərir. Həmin rəsmdə həyatın özünü simvolizə edən bir yumurta, çürüməni simvolizə edən qarışqalar və çayırtkələr əks olunur. Çayırtkələr və qarışqalar Dalinin əbədi, izaholunmaz dəhşəti idi. O, uşaqlıqda çayırtkələrdən qorxmuşdu, qarışqaların isə ölmüş həşəratları yediğini görmüşdü. Bu müşahidələri onda fobiya yaratmışdı. Zaman keçdikcə qorxulu uşaqlıq xatirələri onun sənətinin əsas simvollarına çevrildi. Sevdidiyi qadın üçün darıxdığı göstərdiyi həmin əsərin əsas personajı, əlbəttə, rəssamın təxəyyülünü qidalandıran Qaladır. Daliyə qədər heç bir rəssam öz gizli istəklərini bu cür açıq ifadə etməmişdi. Amma Dali mürəkkəb daxili dünyasını hər kəmə göstərməkdən çəkinmədi. Rəssamın əsərində yuxugörmə prosesini təsvir edərkən, başqalarının da onun yuxusuna girməsinə imkan yaradır. Bu motiv rəssamın yaradıcılığında əsas rol oynayır və onun bir çox rəsmlərində təkrarlanır. Dalinin, demək olar, bütün rəsmlərində yuxu və reallıq arasında tarazlıq quran əsas personaj onun özüdür. Onu qeyri-adi, izahedilməz göstərmək də məhz şüuraltı aləmini özünün heyretətamiz sənəti vasitəsilə fəş edə bilməsidir.

Daha sonra, rəsmdə xəyalla gerçəklik arasındakı kövrək xətt inandırılmaz uzun ayaqları olan bir fil rəsmi ilə vurğulanır. Bəs niyə fil? Əslində, fil sabitlik və toxunulmazlıq rəmzidir, lakin Dalinin fikrinə, sabit və dəyişməz görünən hər şey realılıqla fantaziya arasındakı sərhəd kimi qeyri-sabitdir.

Dali bu əsərində yuxuların necə əmələ gəldiyini göstərir. Rəssam real dünyada anlaşılan simvolları istifadə edir, lakin onları yuxu məkanına yerləşdirərək bu simvolları yeni forma, yozum və mənə verir. Dalinin simvolları rəsmdən rəsme maniyalar şəkildə təkrarlanır - bu, onun yaradıcılığının mühüm xüsusiyyətidir. Öz şüuraltı dünyasını bizə açan rəssam onu başa düşülməz obrazlara çevirir. Onun səmimiyyəti və qarşımızda müdafiəsiz görünməkdən bəcarığı tamaşaçıyı valeh edir. Bəlkə də Dalinin rəsmlərini bu qədər məşhurlaşdıran insanların yuxular aləminə baxmasını töhmət etməsi idi.

Şair Breton və davamçıları yuxu görünən hər kəsin sürrealist olduğunu iddia edirdilər. Sürrealizmin ən məşhur əfsanəsi Salvador Dali isə bu gün də insanları öz sənətinin cazibəsinə salmağı bacarır.

bir gün evdə tək qalanda əriyən pendiri seyr edib. Onun üçün bu proses sonsuz zamanı simvolizə edən bir görüntüyə çevrilib. "Yaddaşın ardıcılığı"nda tamaşaçılar doğma Figerasın mənzərəsi ilə yanaşı zamanın yuxuda necə işlədiyini göstərən əriyən saatları da müşahidə edirlər. Bu rəsmnin mənası belə yozulur: yuxuda bütün həyatımız bir dəqiqə ərzində yaşaya bilərsiniz. Şəkil-dəki saat isə sözün əsl mənasında əriyir, çünki şüurdankənar aləmdə zaman da özünün sərhədsiz və çərçivəsiz formasını itirir.

Ancaq diqqətə baxdıqda əsərdə qırmızı rəngdə real saat da görə bilərsiniz. Lakin həmin saat tərsinə çevrilmiş vəziyyətdədir. Saatın üstündəki qarışqalar isə adı zamanın getmədiyini, ölümlüyü simvolizə etməkdədir. Bir məsələ də var ki, elastiklik və formasızlıq rəssamın ziddiyyətli təşkil edir, çünki dünyamızdakı obyektlərin hər birinin aydın konturları var və onlar heç də yuxuda olduğu kimi hər saniyə şəkil dəyişdirmirlər. Bu səbəbdən "ərimə" motivini Dalinin digər əsərlərində də görmək olar.

Sürrealizm həqiqətən "O"dur

"Oyanmadan bir saniyə əvvəl arının nar ətrafında çəməsi nəticəsində yaranan yuxu". Dalinin digər məşhur əsəri belə adlanır. Ümumən, rəssamın mühərribədən sonrakı yaradıcılığı əsasən Freydid yuxugörmə haqqında təliminə söykənir. Əslində bu ideya mahiyyətcə mürəkkəb bir şey deyil. İnsan yatarkən ətraf aləmdə baş verən hadisələr yuxuya müdaxilə edərkən qoribə obrazlara çevrilir. Bu əsərin də baş qəhrəmanı xanım Qaladır. O, yuxu ilə reallıq arasında dayanaraq üzən formada təsvir edilmişdir. Ön planda yatmadan əvvəl gördüyü obraz təsvir olunub: bu, ətri ilə arını cəlb edən nardır.

Xəyal real dünyanın formalarını dəyişdirir, buna görə arı sandması öldürücü silaha çevrilir. Bundan əlavə, arı zolaqlıdır və onun zolaqların assosiativ olaraq yuxuda qəzəbli pələnglərə çevrilir. Həm də arının torlu gözləri balığın pulcuqlarına bənzədiyinə görə də rəsmdə pələnglərin bəliq ağzından çıxıldığı görünür. Balıq isə nardan, yəni, yuxunun ilkin mənbəyindən çıxır.

Daha sonra, rəsmdə xəyalla gerçəklik arasındakı kövrək xətt inandırılmaz uzun ayaqları olan bir fil rəsmi ilə vurğulanır. Bəs niyə fil? Əslində, fil sabitlik və toxunulmazlıq rəmzidir, lakin Dalinin fikrinə, sabit və dəyişməz görünən hər şey realılıqla fantaziya arasındakı sərhəd kimi qeyri-sabitdir.

Dali bu əsərində yuxuların necə əmələ gəldiyini göstərir. Rəssam real dünyada anlaşılan simvolları istifadə edir, lakin onları yuxu məkanına yerləşdirərək bu simvolları yeni forma, yozum və mənə verir. Dalinin simvolları rəsmdən rəsme maniyalar şəkildə təkrarlanır - bu, onun yaradıcılığının mühüm xüsusiyyətidir. Öz şüuraltı dünyasını bizə açan rəssam onu başa düşülməz obrazlara çevirir. Onun səmimiyyəti və qarşımızda müdafiəsiz görünməkdən bəcarığı tamaşaçıyı valeh edir. Bəlkə də Dalinin rəsmlərini bu qədər məşhurlaşdıran insanların yuxular aləminə baxmasını töhmət etməsi idi.

Şair Breton və davamçıları yuxu görünən hər kəsin sürrealist olduğunu iddia edirdilər. Sürrealizmin ən məşhur əfsanəsi Salvador Dali isə bu gün də insanları öz sənətinin cazibəsinə salmağı bacarır.



Murad Köhnəqala

Tur paketlər bahalaşmış... Səbəblər nədir?

Yay mövsümünün gəlişinə az qalıb. İndən turizm sektorunda canlanma müşahidə olunur. İnsanların böyük qismi daha sərfəli olduğu üçün yay tətilini öncədən planlayır və erkən rezervasiya etməyə tələsirlər. Ancaq tur paketlərin qiyməti planlarımızdan daha cəld hərəkətə keçir. Bir sözlə, səyahətə bağlı xəyallar qararkən qiymətlər də gün keçdikcə artır.

Hazırda bir çox xarici ölkəyə tur paketlərin qiyməti 400-500 dollardan başlayır. Ekspertlər isə artımın səbəbini dünyada ərzağın, qidalarnın, enerji daşıyıcılarının və təyyarə qiymətlərinin bahalaşması ilə əlaqələndirirlər.

Turizm məsələləri üzrə ekspert Azər Quliyev "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, 1-2 ay qabaq alınmış təyyarə qiymətləri ilə müqayisədə hazırkı qiymətlərdə artım var: "Tbilisi, İstanbul və yaxud Dubaya olan turlar 400, 500 və 600 dollardır. Bu qiymətlər isə bir şəxs üçün nəzərdə tutulub. Təyyarə bileti və səhər yeməyi daxil olan tur paketlərinin qiyməti qeyd etdiyimizdən də artıq olur".

Bu turların qiyməti münasibdir...

Ekspert, həmçinin yerli vətəndaşların ölkə daxili və ölkə xarici səfərlərindən də danışdı: "Ölkə daxilində vətəndaşlar daha çox turizm şirkətləri ilə səfərlər edirlər. Bir, iki və üç günlük turlar mövcuddur. Belə turların qiyməti də münasibdir. Məsələn, 1 günlük turlar 20 manatdan başlayır və 23-25-27 manat olaraq dəyişir. Bu paketə səhər yeməyi, nəqliyyat xidməti, bələdçi, eləcə də ekskursiya daxildir. 2 günlük turlar 79 manat, 3 günlük turlar isə 115 manatdan başlayır. Əsasən, tur səfərlərində 4 ulduzlu hotellər, bəzilərində isə 5 ulduzlu turlar olur".

Maldiv adalarına qrup turları ucuzlaşmış...

A.Quliyev söyləyib ki, hətta Maldiv adalarına qrup turlarının qiyməti 900 dollara qədər enib: "Maldiv səfəri üçün 3-4 min olan tur 900 dollara qədər enib. Bundan başqa, Avro-

paya, xüsusilə də Monteneqroya turlar mövcuddur. Bildiyiniz kimi, Monteneqroya səfər vizasıdır. Ötən ilin noyabr ayında Monteneqroya tur paketlərin qiyməti çox ucuz idi. 200-300 dollara 4-5 ulduzlu hotellərdə bir həftəlik dincəlmə, transfer, təyyarə bileti, qidalanma, sığorta daxil idi. Lakin burada tur qiymətləri getdikcə dəyişir. Məsələn, bir nəfər üçün 1000 avronun üzərində, ailə gətdikdə isə 5-6 minin üzərində olur".

Qrup, yoxsa fərdi səfər?

A.Quliyev qrup şəklində səfərlərin üstünlüklərindən də danışdı: "Birincisi, dil bilməyən şəxslərin yanında tur rəhbərləri olur. İkincisi, transfer əldə edirlər, üçüncüsü tanınmış yerlərlə bağlı problem yaşamırlar, çünki hər yeri tur rəhbərləri qəzdirirlər. Dördüncüsü, oğurluq hallarının qarşısını alırlar, çünki kütləvi şəkildə olduqda oğurluq etmək istəyənlər qrupa yaxınlaşmağa risk etmək istəmirlər. Turla səfərin digər bir məhsulü təsəvvür etmək lazımdır. Məsələn, daha sərfəli olmasdır. Məsələn, insanlar təkcə 1000-2000 dollar və daha çox xərcləyirsə, qrup şəklində gedəndə 500-600 dollar xərcləyirlər".

Tur paketlərin qiyməti azalıb, yoxsa artıb?

Qrup halında səfərlərin daha çox müharibədən sonra gündəmə gəldiyini deyən ekspert bildirib ki, Bakı ətrafı rayonlara olan tur paket qiymətləri xarici şəhərlərə müqayisədə daha münasib olsa da, bölgələrimizdəki paketlərin



“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM - 0125984955, 0552004544 F.Ş.Ruhid Hüseyinov - 0124349301, 0505357898
“Azərtelekom” MMC - 0124411991, 0124404694 “Türkistan Media Group” MMC - 050 241-48-23
“Soma” MMC - 0125940252, 0503336969 “Region Press” MMC - 055 316-79-01
“PressInform” MMC - 0703400100, 0504560835 “Ziya LTD” MMC - 0124977696, 0503067744
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Toplumun formalaşmasında mühüm faktor...

Ümumdünya İnformasiya Cəmiyyəti Günüdür

İnsan daima ətraf mühit ilə informasiya mübadiləsində olur. Ümumiyyətlə, cəmiyyətin inkişafında əsas faktorlardan biri informasiya mədəniyyətidir. Çünki informasiya cəmiyyətində yaşayan hər bir insanın informasiyaya böyük tələbatının olması bir faktordur. Hazırkı dövrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi hər bir ölkənin mühüm göstəricilərindən hesab olunur. İnformasiya cəmiyyətinin formalaşması isə mürəkkəb və çoxşaxəli bir prosesdir. Bu prosesin uğurla həyata keçirilməsi cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini necə dərk etməsindən və ondan necə istifadə etməsindən birbaşa asılıdır.

İnformasiya inqilabları...

Qeyd edək ki, bəşəriyyəti informasiya cəmiyyətinə gətirən yolun əsasında sivilizasiya tarixində baş verən informasiya inqilabı dayanır. Belə ki, 1-ci informasiya inqilabı hələ çox qədim zamanlarda insan arasında informasiya mübadiləsinin əsasını təşkil edən nitqin meydana gəlməsi və inkişafı ilə baş verdi. 2-ci informasiya inqilabı təxminən 5-6 min il bundan əvvəl yazının meydana gəlməsi ilə əlaqədardır. 3-cü informasiya inqilabı 15-ci əsrin sonuna təsadüf edir. Belə ki,

1947-ci ildə alman alimi Quttenberq kitab çapı texnologiyasını ixtira etməklə bu inqilabın əsasını qoydu. 4-cü informasiya inqilabının əsasını isə elektrik kəşfi nəticəsində telefon, teleqraf texnologiyasının meydana gəlməsi təşkil edir. Sonralar elmi-texniki tərəqqinin inkişafı nəticəsində isə radio və televiziya kəşf olundu. Beləliklə, bu inqilabın verdiyi imkanlar hesabına informasiya bolluğu yaranmağa başladı.

“Dayanıqlı İnkişaf üçün Rəqəmsal İnnovasiya”

Bununla da, zamanın tələbi ilə informasiya və texnologiya əsrində cəmiyyət də informasiyalaşdırılıb. Başqa



İnformasiya təhlükəsizliyi kifayət qədər mürəkkəb və geniş anlayışdır, onun vahid, birmənalı elmi tərif yoxdur. Hazırda informasiya təhlükəsizliyi problemləri həm vətəndaşlar, həm də təşkilatlar üçün aktualdır. İnformasiya təhlükəsizliyi dövlət idarəçiliyində də

sözlə desək, informasiya cəmiyyəti təşəkkül tapıb. Bu gün informasiya cəmiyyəti mahiyyət etibarilə global xarakter alıb. Hətta bu cəmiyyətin sərəfənə yeni bir təqvim də təsis edilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2006-cı ildə 17 may tarixini “Ümumdünya İnformasiya Cəmiyyəti günü” elan edib. Bu gün üçün hər il bir mövzu müəyyən edilir. 2024-cü il üçün seçil-

miş mövzu “Dayanıqlı İnkişaf üçün Rəqəmsal İnnovasiya”dır.

Bu günün may ayının 17-də qeyd olunmasının tarixi səbəbləri var: məhz həmin gün 1865-ci ildə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaradılması haqqında müqavilə imzalandı. Belə bir İttifaqın yaradılmasının əsas məqsədi həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartları müəyyən etməkdir.

Azərbaycanda informasiya cəmiyyəti

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da 17 may Ümumdünya İnformasiya Cəmiyyəti günü kimi qeyd olunur. Qeyd edək ki, Azərbaycan BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirir. Ölkəmiz 1992-ci ildən bu təşkilatın üzvüdür. Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sa-

hələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

vacib prosedura çevrilir. Bu təhlükəsizliyin təmin edilməsi problemlərinə müasir baxışlar xeyli genişləndirib və indi onun vacib aspektlərini texnoloji məsələlər deyil, daha çox idarəetmə, yəni menecment problemləri və müvafiq idarəetmə sisteminin keyfiyyəti məsələləri təşkil edir. Qloballaşma şəraitində təşkilatlar daha yaxşı rəqəbat qabiliyyətini təmin etmək

İnformasiya təhlükəsizliyi...

üçün informasiya təhlükəsizliyi infrastrukturunun bütün elementlərinin mərkəzləşdirilmiş idarə edilməsinə üstünlük verilir. İnformasiya təhlükəsizliyinin idarə edilməsinə belə yanaşma idarəetmənin geniş yayılmağa olan texnologiyası kimi e-dövlət üçün də tövsiyə edilə bilər.



“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu

“Azercell”-in ev sahibliyi etdiyi konfrans Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirdi

Bu gün Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanı ziyarətində ikinci “GSMA M360 Eurasia” konfransına start verilib. Ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən tədbir telekommunikasiya və rəqəmsal texnologiyaların sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplamağa müvəffəq olub.

Tədbirin açılışı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalia Moçunun, rabitə sahəsində Regional Birləşmiş direktoru Aleksey Borodinin, GSMA-nin Tənzimləmə üzrə baş direktoru və Mobil Texnologiyaların İnkişaf Fondunun prezidenti Son Custininin, eləcə də digər yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Konfrans “Rəqəmsal texnologiyaların gücü” mövzusunda həsr olundu.

Tədbirin ilk günündə rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb, süni intellektin müxtəlif sahələrdə tətbiqi, bağlantı ekosistemindəki siyasətlər və digər mövzularda maraqlı məruzələr və panel iclasları yer alıb.

Konfransın Rəqəmsal DNT (Digital DNA) mövzusunda həsr olunmuş sessiyasında “Azercell” preziden-

tinin baş müşaviri Okan Cimen gələcək nəsillərin inkişaf edən iş bazarına uğurlu adaptasiyası haqqında danışdı: “Digər bazar iştirakçıları kimi, bu mövzu “Azercell” üçün də olduqca önəmli və aktualdır. Müasir dövrdə texnologiyaların böyük sürətlə yenilənməsi, sənayenin dinamik inkişafı bir telekom şirkəti üçün böyük imkanlar təqdim etməklə yanaşı, qarşısında yeni çağırışlar da qoyur. Bu şərtlərdə lider mövqeyimizi saxlamaq üçün fəaliyyətimizdə ən qabaqçıl texnologiyaları və innovativ həlləri tətbiq etməliyik. Yalnız güclü insan kapitalına sahib olduğumuz halda məqsədimizə nail olacağımızı bilirəm. Məhz bu səbəbdən əməkdaşlarımızın inkişafı üçün davamlı şəkildə zəmin yaratmağa çalışırıq. Təkcə 2023-cü il ərzində “Azercell” insan kapitalının inkişafına 1.3 milyon ABŞ dolları sərma-yə yatırıb. İnanırıq ki, konfransda səsləndirilən yenilikçi ideyalar və uğurlu təcrübələr ölkəmizdə bu istiqamətdə görülən işlərin daha da səmərəli şəkildə təşkil edilməsinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, bu il konfransa “Microsoft”, “Google”, “Amazon”, “Web Services”, “Word Bank”, e& “International”, “Beeline”, “Vodafone Group”, “Turkcell”, “East Telecom” və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən mürəzzəflər qatılıb. İki gün davam edəcək tədbirin növbəti günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri, yaşıl texnologiyalar, yeni növ şəbəkələr, kibertəhlükəsizlik və digər mövzular haqqında danışılacaq.

“Heydər Əliyev Kuboku”: Azərbaycanın 11 bokscusu bürünc medalı təmin edib

Bakıda yeniyetmə bokslar arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın üçüncü günündə daha 5 çəki dərəcə-sində yarımfinalçılar bəlli olub.

20 döyüşün yekununa əsasən, ən azı bürünc medalı təmin edən 20 bokscunun adı dəqiqləşib. Onlardan 11-i Azərbaycan millisinin idmançılarıdır.

Boks Mərkəzində keçirilən önəmli turnirin dördüncü günündə 20 görüş keçiriləcək.

1/4 final
46 kiloqram
Rüstəm Şahbazov (Azərbaycan) - Emil İsmayılov (Gürcüstan) - 3:2
Nursultan Duysonaliev (Qırğızistan) - Ayxan Həsənov (Azərbaycan) - 0:5
Aidos Ussenov (Qazaxıstan) - Hüseyin Quliyev (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Ramiz Danieli (Gürcüstan) - Nurassil



Azərbaycan həndbol millisi Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Açıq Çempionatında ilk oyununu keçirib. AZƏRTAC xəbər verir



ki, yığma yerli OKMK klubu ilə üz-üzə gəlib. Görüş millimizin 30:28 hesablı qələbəsi ilə yekunlaşıb. A qrupunda mübarizə aparan Azərbaycan yığması növbəti matçlarda Qazaxıstanın “Almata Region” və Özbəkistanın ROPSTT kollektivləri ilə qarşılaşacaq. Qeyd edək ki, 9 komandanın mübarizə apardığı turnir mayın 21-də başa çatacaq.

Kairyqazi (Qazaxıstan) - 4:1
48 kiloqram
Mixail Paprotski (Belarus) - Nihad Qasimov (Azərbaycan) - 0:5
Kərəm Qocayev (Azərbaycan) - Əli Məmmədov (Azərbaycan) - 0:5
Bexlutan Xujamjar (Qazaxıstan) - Səid Aslanzadə (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Nihad Qasimov (Azərbaycan) - İmran Axundov (Azərbaycan) - 5:0
50 kiloqram
Zakir Həsənzadə (Azərbaycan) - Ceyhun Quliyev (Azərbaycan) - 5:0
Umar Orujbəyev (Qırğızistan) - Ülvi Ələkbərov (Azərbaycan) - 4:1
İsmayıl Rzayev (Azərbaycan) - Kərim Sultanov (Azərbaycan) - 5:0
Beka Okruşvili (Gürcüstan) - Yerdavlet Atoyov (Qazaxıstan) - 0:5
57 kiloqram
Kutmanbiy Muratov (Qırğızistan) - Seydımır Quliyev (Azərbaycan) - 5:0
Daniil Kalistav (Belarus) - Akjürek Kalabay (Qırğızistan) - 2:3
Tamerlan Əlimzanov (Azərbaycan) - Nihad Ağayev (Azərbaycan) - 5:0
Şahin Aslanov (Azərbaycan) - Vasil Nikolayenko (Gürcüstan) - 5:0
70 kiloqram
Rza Rzayev (Azərbaycan) - Ülvi Novruzov (Azərbaycan) 5:0
Musa İbadov (Azərbaycan) - Nicat İmanov (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Nurassil Karimbek (Qazaxıstan) - Maksim Ribak (Belarus) - 1:4
Umar İmanlı (Azərbaycan) - Mamuka Kakabadzə (Gürcüstan) - 0:5

Avropa çempionatında iştirak edəcək gimnastlarımız bəlli olub


Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə fərdi proqramda Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlonə Zeynalova qüvvəsini sına-yacaq.

Qrup hərəkətləri proqramında Zeynəb Hüm-mətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda bəacanğını nümayiş etdirəcək.

Yeniyyət mələrin yarışında isə Gövhər İbrahi-mova, Şəms Ağahüseynova, İlahə Bahadırrova və Fidan Qurbanlı çıxış edəcəklər.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında ümumilikdə 302 idmançı mübarizə aparacaq. Turnir mayın 22-26-da təşkil olunacaq.



Fudokan millimiz Avropa çempionatında iştirak edəcək

Fudokan (ənənəvi karate üslubu) üzrə Azərbaycan millisi Sloveniyanın Podçetrek şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, uşaqların yarışında Yusif Mustafayev, Məhəmmədli və Mənsümə Məmmədli qüvvəsini sına-yacaq.

Yeniyyət mələrdə Leyla Mahmudlu, Rəşidə Qafarlı, gənclər arasında İsmayıl İbrahimi, Mehti Abdullayev, Şəhriyar Behbudzadə, Tahir Ələkbərov, böyüklərin mübarizəsində isə Vahid Həsənov və Kamran Heydərzadə medal qazanmağa çalışacaqlar.

Avropa çempionatı mayın 17-19-da keçiriləcək.

